# Tələbkar, peşəkar, zəhmətsevər neftçi

## Yarım əsrlik yaşını işlədiyi ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunun kollektivi ilə qeyd edən və 28 ildir neft sənayesində çalışan Rəhimulla İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb

Ölkə iqtisadiyyatının inkişafında neft amilinin rolu inkaredilməzdir. Bu gün Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində böyük əhəmiyyətə malik olan, dövlətimizə bir-birindən mühüm nailiyyətlər qazandıran, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla həyata keçirilməsində neft sənayesində çalışanların əməyi daim önə çəkilir, yüksək qiymətləndirilir. Rəhimulla İsmayılov da neft sənayesinin inkişafında xidmətləri olan təcrübəli neftçilərdəndir.

Azərbaycanın Neft və Qazçıxarma sahəsində çalışan neftçi-alim, texnika elmləri namizədi Rəhimulla İsmayılov 1962-ci il mart ayının 2-də Salyan rayonunun Qızılağac kəndində anadan olub. Qızılağac kənd orta məktəbini əla qiymətlərlə 1979-cu ildə bitirərək M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyası) Qaz-Neft Mədən fakültəsinə daxil olub. 1984-cü ildə institutun Qaz Neft Mədən fakültəsinin qaz, qaz-kondensat yataqlarının istismarı, işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi üzrə tam kursu bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir.

R.İsmayılov əmək fəaliyyətinə 2 oktyabr 1984-cü ildə Sov İKP XXII qurultayı adına İstehsalat Birliyinin (hal-hazırda "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi) 1 saylı Neftqazçıxarma sexində neftqazçıxarma operatoru kimi başlayıb. Çox keçməmiş quyuların tədqiqatı üzrə usta keçirilmişdir. İşlənmənin son mərhələsində olan "Neft Daşları" yatağında neft quyularında tədqiqat işlərinin aparılmasında Rəhimulla İsmayılovun böyük əməyi olub.

1986-90-cı illərdə neftqazçıxarma ustası, mədən müdirinin müavini işləmiş və bununla da "Neft Daşları" yatağının V blok Şimal-şərq qanadının işlənməsi və istismarı üzrə kompleks məsələlərin həllində yaxından iştirak etmişdir. 1991-ci ildə R.İsmayılova Neftqazçıxarma idarəsinin "İdarə aparatı"nda ətraf mühitin mühafizəsinə rəhbərlik həvalə olunur. 1992-1993-cü illərdə "neftqazçıxarma və nəql" istehsalat şöbəsində 1-ci dərəcəli mühəndis, aparıcı mühəndis, şöbə rəisinin müavini vəzifələrində işləyib. İşlədiyi müddət ərzində "Azneft" İstehsalat Birliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələri ilə, o cümlədən şöbələri ilə [illegible] layihələrin işlənməsi və tikintisində yaxından iştirak edib.

1993-2005-ci ildə Rəhimulla İsmayılov "Neft Daşları" NQÇİ-nin 4 saylı neftqazçıxarma sexində rəis vəzifəsində çalışıb. İstehsalatdan ayrılmadan 2005-ci ildə namizədlik dissertasiya işini başa çatdırır. Elmi fəaliyyətinin əsas istiqamətləri qazlift istismarı üçün əsas texnoloji sxemlərin işlənməsi, kompyuter proqramlarından istifadə etməklə alçaq təzyiqli lay şəraitində quyuların boru arxası fəzadan işə salınmasının mümkünlüyü və yüksək dərinliyə malik qazlift quyularında maye qaz qarışdırıcılarının tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi olub.

R.İsmayılov 15 elmi-texniki əsərin və bir neçə elmi ixtiranın müəllifidir. Onun işləmələrindən biri də quyuya vurulan qazın parametrlərindən istifadə etməklə kompyuter proqramlarının vasitəçiliyi ilə quyularda lay və quyu dibi təzyiqlərinin təyin edilməsinin dəqiqləşdirilməsi olub.

Təkcə onu qeyd etmək kifayətdir ki, onun təklif etdiyi texnoloji proseslərlə "Azneft" İstehsalat Birliyinin mədənlərində minə qədər quyu əməliyyatları aparılmış və min tonlarla neft hasil olunmuşdur.

2005-2006-cı illərdə Rəhimulla müəllim "Azneft" İB-nin "28 May" NQÇİ-də baş mühəndis işləyib. Onun rəhbərliyi ilə quyuların qazlift istismarı çoxsəviyyəli avtomatlaşdırılmış idarəetmə sisteminə keçirilib. Rəhimulla İsmayılov tutduğu vəzifələrdən asılı olmayaraq elmi kadrların hazırlanmasında məhsuldar fəaliyyət göstərir.

2006-2009-cu illərdə "Azneft" İB-nin "Qum adası" NQÇİ-də Mərkəzi Mühəndis Texnoloji Xidmətin rəis müavini vəzifəsində işləyib.

Hal-hazırda ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunun "Təcrübə və sınaq" şöbəsinin rəisi vəzifəsində işləyir. Rəhimulla müəllim çalışdığı sahələrdə özünü tələbkar, peşəkar, zəhmətsevər bir insan kimi göstərmişdir. O, öz bilik və təcrübəsini böyük həvəslə gənclərə öyrətmişdir. Kollektiv arasında böyük hörmətə və nüfuza malik Rəhimulla müəllim daim elm sahəsində əzmlə çalışaraq öz vəzifəsini yüksək keyfiyyətlə yerinə yetirib. İşlədiyi kollektiv sıralarında daim Rəhimulla müəllim kimi əmək bahadırlarının olmasından xüsusi qürur hissi duyur. 2009-cu ildən Rəhimulla İsmayılov texnika sahəsi üzrə fəlsəfə doktorudur.

Rəhimulla İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Respublika Neft və Qaz Sənayesi Həmkarlar İttifaqının Fəxri Fərmanları ilə təltif olunub. Ailəlidir, iki övladı var.

50 ildən artıq şərəfli və vacib neftçi peşəsində çalışan və bu yaxınlarda 50 yaşını qeyd edən Rəhimulla müəllimə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

**Orxan Vahidoğlu,**
***"İki sahil"***